

BAKİ UNIVERSİTETİNİN XƏBƏRLƏRİ

Nö3

Təbiət elmləri seriyası

2021

UOT 5525.41

KİÇİK QAFQAZIN HOLOSEN ÇÖKÜNTÜLƏRİNİN PALİNOLOJİ TƏHLİLİ İLƏ LANDŞAFTLARIN TRANSFORMASIYASININ ÖYRƏNİLMƏSİ

G.B.ƏHMƏDOVA
Baki Dövlət Universiteti
eyyubbeyli.gulnare1980@mail.ru

Məqalədə Kiçik Qafqazın Holosen çöküntülərinin palinoloji təhlilləri əsasında landşaftların transformasiyasından bəhs edilir. Regionun müasir təbii landşaftlarının formallaşma və inkişaf xüsusiyyətlərini öyrənmək üçün çoxsaylı geoloji kəsilişlərin strukturunda iştirak edən çöküntülərin tərkibinin, qalınlığının, yatom xüsusiyyətlərinin, burada iştirak edən fauna və flora qalıqlarının palenoloji təhlilləri aparılmışdır. Regionun təbii landşaftlarının transformasiyasına antropogen amillərin təsiri sistemli şəkildə təhlil edilərək ilkin antropogen landşaft ocaqları müəyyənləşdirilmişdir. İnsanların landşaftlara göstərdiyi təsirlərin formasından asılı olaraq tədqiqat obyektiində epizodik dəyişən xətti, sahəvi və regional dəyişikliklər ilkin antropogen landşaftların yaradığı ərazilərdə paleocoğrafi təhlilləri aparılmışdır.


Açar sözlər: Antropogen landşaftlar, palinoloji təhlil, transformasiya, paleoekoloji şərait landşaftların diferensiasiyası, Holosen.

Problemin aktuallığı. Azərbaycan Respublikasında paleson dövrünün landşaftları və onların antropogen transformasiyası sistemli şəkildə XX əsrin 70-80-ci illərindən öyrənilməyə başlanılmışdır. Bu sahədə M.A.Müseyibov (1981, 2003, 2013), Ə.V.Məmmədov, B.C.Ələsgərov (1982, 1985, 1998, 2002), S.S.Vəliyev (1990, 1992, 2000), M.Hüseynov (1980, 1985), H.A.Xəlilov (1990, 2000, 2019), Y.M.Tağıyeva (2000, 2012-2013), R.M.Ataklışiyev (2000, 2012) və s. müəlliflər böyük əmək sərf etmişlər.

Qeyd edilən müəlliflər region üçün iri və orta miqyaslı landşaft xəritələri tərtib etsələr də, landşaftların antropogen transformasiyası insan ocaqlarının landşaftlara və onun komponentlərinə təsiri xüsusi tədqiqat obyekti olmayışdır. Həmin boşluğun aradan qaldırılması üçün Kiçik Qafqazın təbii landşaftlarının antropogen transformasiyasını və onun törətdiyi ilkin ekoloji problemləri təhlil etməyə çalışmışıq.

Ümumiyyətlə, Erkən Xvalın əsrinin sonuna yaxın, Holosenin (Son Xvalın) əvvəlində Kiçik Qafqazın ərazisində mezolit insanların məskunlaşması, onların daha geniş yayılması və bir çox məsələlərə şüurlu müdaxilə etmələrin-

də xeyli canlanma baş verir. Qeyd etmək lazımdır ki, Holosen əsrində Kiçik Qafqazda yaşayan insanlar iqlim şəraitinin qlobal istiləşməsilə əlaqədar olaraq bütün ərazidə - mağara düşərgələrində, açıq düşərgələrdə məskunlaşmışlar. Lakin açıq düşərgələrlə yanaşı, onların müəyyən qismi həm də Azix, Tağlar, Damcılı, Daşsalahlı və s. mağaralarda yaşamağı davam etdirmişlər (Şəkil 1).



Şək. 1. Kiçik Qafqazın Son Xvalın əsrini üçün paleolandşaft xəritəsi.

Kiçik Qafqazda mezolit düşərgələrinin Erkən Holosen (Son Xvalın) yaşılı çöküntülərində insan fəaliyyətinin izlərinə, onun orta və alçaq dağlıq qurşaqlarında, Gəncə – Qazax, Naftalan, Qarabağ maili düzənliliklərində terras çöküntülərində, xüsusilə də onların içərisindəki basdırılmış torpaq qatlarında


tez-tez rast gelinir (şəkil 6). Kiçik Qafqazın müxtəlif bölgələrində aşkar edilərək öyrənilmiş çoxsaylı səciyyəvi Holosen çöküntüləri kəsilişlərinin təhlili bu əsrədə mövcud olmuş təbii şərait və qədim insanların paleoekologiyasına dair mühüm məlumatlar əldə etməyə imkan verir. Belə kəsilişlərdən Kiçik Qafqazın cənub-şərq yamacında tədqiq edilmiş Füzuli kəsilişini, şimal-şərq yamacda Düzyurd, Govdu, Qabaqtəpə, Xoşbulaq, Kürəkçay kəsilişlərini göstərmək olar.

Çöl tədqiqatları zamanı müəyyən edilmişdir ki, həmin kəsilişlər, demək olar ki, eyni təbii şəraitdə formalasdıqlarına görə qalınlıqları (10-12 m), maddi və litoloji tərkibi, xüsusilə onların içərisində müşahidə edilən basdırılmış torpaq qatları (onlar 2-3 qatdan ibarətdir) bir-birinə çox oxşardır. Qeyd etmək lazımdır ki, ərazidə son 10-12 min il ərzində mövcud olmuş təbii dəyişilmələr, insanın paleoekalogiyası haqqında ən etibarlı məlumatları da bu basdırılmış torpaqlar verir. Lakin həmin basdırılmış torpaq qatları arasında yerləşən gilicə, qum və çaqıldası layları fauna-flora və xüsusilə də mədəni qalıqlarla kifayət qədər zəngin deyildir. Bunun səbəbi gilicə, qum və çaqıldası ilə torpaqların müxtəlif təbii şəraitdə (iqlim, landşaft, tektonik vəziyyət və s.) toplanması ilə əlaqədardır. Bu baxımdan torpaqlar əlverişli təbii şəraitdə əmələ gəldiyindən onlarda həmin dövrdə mövcud olmuş ətraf mühit və deməli, insanın paleoekologiyası haqqında daha çox materialın toplanmasına imkan yaranır. Buna görə də Holosenin ayrı-ayrı mərhələlərində Kiçik Qafqazın təbii şəraitinin və insanların yaşayış tərzi, məişəti və təsərrüfat fəaliyyətinin bərpa olunmasında basdırılmış torpaq qatlarının rolü böyükdür (şəkil 2).

Bələliklə, Kiçik Qafqazın müxtəlif bölgələrində tədqiq olunmuş Holosen yaşlı çöküntülərin kəsilişlərinin litoloji və palinoloji tərkibi bir-birinə çox oxşar olduğuna görə həmin kəsilişlərin təhlili ümumiləşdirilərək verilir.

Kiçik Qafqazın Holosen yaşlı kontinental çöküntülərinin, demək olar ki, bütün kəsilişlərinin (Füzuli, Düzyurd, Govdu, Qabaqtəpə, Xoşbulaq, Kürəkçay və s.) alt (daban) hissəsi qalınlığı 2-2,5 m gillicilərlə başlanır. Bu laydan götürülmüş nümunələrin tərkibində ağaç bitkilərindən vələs, palid, ağcaqayın, soyud, tozağacı (20-25%), ağ qovaq (Kürəkçay kəsilişində), cökə, zoğal, qoz, (Füzuli kəsilişində) və iynəyarpaqlı (20-22%-ə qədər) növlərinin başqa növlərə nisbətən üstünlük təşkil etməsi ilə fərqlənir. Bitki örtüyü tərkibində tozağacının, iynəyarpaqların və tək-tək cırdan tozağacının iştirak etməsi Erkən Holosenin Son Xvalın əsrində (12-8 min il) Kiçik Qafqazın ərazisində müləyim soyuq iqlim şəraitinin mövcud olduğunu göstərir. Burada cırdan (karlık) tozağacının buzlaq zonasına yaxın ərazilərə məxsus bitki olmasını nəzərə alsaq, demək olar ki, Holosenin əvvəlində iqlim daha soyuq olmuşdur. Lakin həmin bitki növünün tozcuqlarının çox az miqdarda (2-3 dənə) aşkar edilməsi kəskin soyuq iqlimin mövcudluğunu təsdiq etməyə bizcə tam zəmanət verə bilməz. Tozağacının özünün tozcuqlarının faiz miqdarının 20-25% (Qabaqtəpə və Xaçbulaq kəsilişlərində) təşkil etməsi həmin əsrədə müləyim soyuq iqlimin üstünlük təşkil etdiyini söyləməyə əsas verir.

KİÇİK QAFQAZIN PALEOCOĞRAFİ XƏRİTƏ - SXEMİ
Erkən Holosen əsri



Şək. 2. Kiçik Qafqazın erkən Holosen əsrində paleolandşaft xəritəsi.

Erkən Holosen çöküntüləri tərkibində insanların ovladıqları heyvanların sümük qalıqları içərisində dağ keçisi və Dağıstan dağ kəli sümük qalıqlarının çoxluq təşkil etməsi də insanların yaşadığı ekoloji şəraitin müləyim soyuq iqlimin təsiri altında olmasını bir daha təsdiq edir.

Kiçik Qafqazın bütün bölgələrində Son Xvalın yaşlı gilicə layı üzərində birinci (aşağıdan yuxarı) basdırılmış torpaq qatı yatır. Bu torpaq qatı tərkibində çoxlu miqdarda xırda oduncaq, kontinental fauna (*Helix*) qalıqlarına rast gəlinir. Bu qatın tərkibində insanın təsərrüfat fəaliyyətinin izlərinə (ocaq izləri, kömürləşmiş ağaç qalıqları və s.) təsadüfi hallarda rast gəlinir. Qabaqtəpə, Düzyurd və Govdu kəsilişlərində torpaq qatlarının tərkibi müxtəlif növ ot bitkiləri ilə zəngin olduğuna görə torflu torpağa daha çox oxşayır. Birinci basdırılmış torpaq qatları yer səthindən 8-9 m dərinlikdə yerləşir və qalınlıqları 1,0-1,5 m-ə çatır. Həmin qatlardan götürülmüş nümunələrin palinoloji tərkibində ağaç bitkiləri üstünlük (58%) təşkil edir və onlardan fisdiq ən yüksək faiz (25-30%) təşkil edir. Digər ağaç növlərindən vələs, palid, ağcaqayın, çökə, zoğal, alma, armud ağaç tozcuqları çoxluq təşkil edir. Fisdiq və çökə ağaclarının yüksək faiz təşkil etməsi həmin ərazilərdə yağışının yüksək (900-1200 mm)

olmasına dəlalət edir.

Palinoloji əsasda bərpa olunmuş bitki örtüyündə iynəyarpaqlıların, tozağacının azlıq təşkil etməsi, bəzi kəsilişlərdə isə onların aşkar edilməməsi Holosenin bu mərhələsində (9-8 mln il) iqlimin istiləşməsini göstərən amil hesab olunur. Bu zaman Kiçik Qafqazın şimal-şərq və cənub-şərq hissələrində insanların təsərrüfat fəaliyyəti xeyli genişlənir. Maldarlıq təsərrüfatının tədricən inkişaf etməsilə əlaqədar olaraq meşə sahələri qırılır. Bununla yanaşı həmin mərhələ də əkinçilik təsərrüfatının yaranması haqqında nəzərəçarpacaq əlamətlər müşahidə edilmir. Buna baxmayaraq insanların ekoloji şəraitində bəzi dəyişikliklər müşahidə edilir. Belə dəyişilmələr meşələrin qırılmasında özünü daha aydın göstərir.

Holosenin sonrakı mərhələsində (8-6 minil) təbii şəraitdə bəzi dəyişikliklər aşkar edilir. Birinci torpaq qatı üzərində əmələ gəlmış və qalınlığı 2-2,5 m olan boz rəngli gillicələrin tərkibi Kiçik Qafqazın ayrı-ayrı kəsilişlərində bir-birindən fərqlənir. Füzuli kəsilişində gilicə layının içərisində qalınlığı 5-10 sm olan basdırılmış torpaq təbəqələri müşahidə edilir. Bu torpaq təbəqələrindən birində (alt təbəqə) bir-birindən 5-6m aralıda kül və yandırılmış oduncaq qalıqları aşkar edilir. Govdu kəsilişində (Gədəbəy ərazisində) isə basdırılmış torpaq qatı içərisində iri oduncaq parçaları müşahidə edilir. Kəsilişlərdə gilicə layları ilə basdırılmış torpaq qatlarının bir-birilə növbələşməsi, gilicələrəmələgələn zaman tədqiq olunan ərazidə tektonik hərəkətlərin nisbi sakitliyi şəraitində aşınma (əsasən fiziki) və müstəvi eroziya proseslərinin aktivləşməsi ilə əlaqədar olaraq delüvial akkumulyasiyasının intensivləşməsini və əksinə torpaq əmələgəlmə prosesinin zəifləməsini göstərir.

Kəsilişlərdən götürülmüş əksər nümunələrin palinoloji tərkibində ot bitkiləri üstünlük (51%-dən çox) təşkil edir. Ağac bitkilərindən vələs, palid, fisdiq, ağaçqayın, yabanı alma, armud, zoğal (Füzuli kəsilişində), yemişan, söyüd ağacları ilə yanaşı tozağacı (Govdu və Qabaqtəpə kəsilişlərində) və iynəyarpaqlıların da faizi artır. Gilicə layının tərkibində tozağacı və iynəyarpaqlıların artması həmin gil layının formalasdığı zaman Kiçik Qafqazın iqliminin nisbi soyuqlaşmasını göstərir.

Ayrı-ayrı sahələrdə meşənin yandırılması göstərir ki, maldarlıq təsərrüfatı inkişaf etməkdədi və buna görə də meşələri yandırmaq və qırmaqla məllərin otaq sahələri genişləndirilirdi. Çox güman ki, bu zamandan etibarən əkinçiliyin də rüşeyimləri yaranmaqdə idi.

Kiçik Qafqazın əksər kəsilişlərində yuxarıda qeyd etdiyimiz gilicə layı üzərində yer səthindən 5-5,5 m dərinlikdə ikinci basdırılmış torpaq qatı (qalınlığı 1,2 m) yatır. Qatın tərkibində zəngin ot bitkiləri qalıqları, tez-tez ocaq və yandırılmış meşə izləri, balta ilə kəsilmiş ağac qalıqları müşahidə edilir. Qabaqtəpə və Govdu kəsilişlərində iri onurğalı heyvan (vəhşi öküz, nəhəng maral) qalıqları da aşkar edilmişdir.

Torpağın ağac növləri baxımından palinoloji tərkibinə gəldikdə tozcuqların içərisində fisdiq, vələs, palid, ağaçqayın, çökə, görürüş, armud, alma, ağqoşaq (Füzuli kəsilişində) ağaclarının tozcuqları üstünlük təşkil edir. Az miqdard-

da zoğal (Füzuli kəsilişində), tək-tək tozağacı tozcuqları aşkar edilmişdir. Ot bitkilərindən taxıl bitkiləri (20 -25%) üstünlük təşkil edir. Digər ot bitkilərin-dən gicitkan, bənövşəkimilər, əməkəməci üstünlük təşkil edir. Bütün bu göstəricilər sübut edir ki, ikinci basdırılmış torpaq qatı formalaşarkən iqlimindəkinə nisbətən $1-1,5^{\circ}\text{C}$ isti olmuşdur.

Bitki örtüyü tərkibində taxıl bitkilərinin artması, alaqotlarının müşahidə edilməsi maldarlıq təsərrüfatı ilə yanaşı əkinçilik, xüsusilə taxılçılığın inkişaf etməsilə əlaqədardır. Müəyyən sahələrdə əkinçilik təsərrüfatının inkişafı ilə əlaqədar olaraq həmin sahənin məhsuldarlığı aşağı düşdükdə insanlar yeni, da-ha məhsuldar torpaqlı ərazilərə köçərək, əvvəlki sahəni tərk etmişlər. Bu sahə-min sahələrdə alaqotlarının yayılmasına səbəb olmuşdur.

Bələliklə, ikinci basdırılmış torpaq qatı formalaşlığı zaman ($4,5-3$ min il) düzənlik ərazilərin meşə örtüyünün xeyli hissəsi insanlar tərəfindən məhv edilmişdir. Meşələrin qırılması ekoloji şəraitin pozulmasına, eroziyanın intensiv-ləşməsinə səbəb olmuşdur.

Holosenin sonuna yaxın (3-2 minil) Kiçik Qafqazın dağlıq ərazisində ikinci basdırılmış torpaq qatı üzərində $1,5-2,0$ m qalınlığında gillicə layı formalaşır. Füzuli kəsilişində gillicə layının tərkibində ev heyvanlarına məxsus iri ölçülü sümük qalığı (*Bostaurus*) tapılmışdır. Kürəkçay kəsilişində isə saxsı qabın iri hissələri müşahidə edilmişdir. Qabaqtəpə və Govdu kəsilişində gillicə layının tərkibində zəif hamarlanmış çaqıldıشا rast gəlinmişdir.

Əksər kəsilişlərdə gillicə layının palinoloji tərkibində vələs, palid, ağca-qayın, fisdiq, görüs ağacları üstünlük təşkil edir. Füzuli və Kürəkçay kəsilişlərində aqqovaq, iydə, söyüd ağaclarının faizi xeyli artır. Qabaqtəpə, Govdu və Düzyurd kəsilişlərində tozağacı (12 -15%), iynəyarpaqlılar (15%) meşə örtüyünün formalaşmasında kifayət qədər yayılmış ağac növləri olduğuna görə hesab etmək olar ki, gillicəlayı formalaşarkən Kiçik Qafqazın ərazisində iqlim şəraiti müasir iqlim şəraitinə nisbətən ($1,5-2^{\circ}\text{C}$) soyuq olmuşdur.

Nəhayət, Kiçik Qafqazın Holosen çöküntülərinin əksər kəsilişlərinin üst hissəsində üçüncü və sonuncu basdırılmış torpaq qatı (yer səthindən $1-1,5$ m dərinlikdə) çox yaxşı saxlanılmışdır. Bu basdırılmış torpaq qatı da insanların ekoloji şəraitinə dair zəngin məlumatların saxlanması ilə səciyyəvidir. Burada insanların təsərrüfat işlərinin izlərinə (ocaq izləri, yandırılmış meşə qalıqları, ev və ov heyvanlarının sümük qalıqları, bütöv və siniqlardan ibarət saxsı qabları və s.) tez-tez rast gəlinir. Belə qalıqlarla həm də Tağlar, Daş salahlı, Damcılı mağara çöküntüləri daha zəngindir. Üçüncü basdırılmış torpaq qatı morfoloji cəhətdən müasir torpaqlara daha çox oxşardır. Xüsusiəl Kiçik Qafqazın Şimal-Şərq yamacındaki Qabaqtəpə, Govdu, Düzyurd kəsilişlərinin tünd qara rəngli torpaqları həmin ərazilərdə formalaşmış müasir qara torpaqlara çox oxşardır.

Üçüncü basdırılmış torpaq qatının palinoloji tərkibində ot bitkiləri ilə ağac bitkiləri təxminən bərabər paylanmışdır (51% ot, 49 % ağac). Ot bitkilərindən taxıl kimilərin (30-35%), əməkəməci və digər alaqtalarının (20-25%) yüksək faiz təşkil etməsi əkinçiliyin kifayət qədər yüksək inkişaf etməsini göstərir.

Kiçik Qafqazın Şimal-Şərqində ağaç bitkilərindən fisdiq, cökə, palid, vələs, ağcaqayın üstünlük təşkil etdiyi halda, Cənub-Şərqində palid, vələs, ağ-qovaq, iydə, zoğal, qoz, alma, armud ağaclarına rast gəlinirdi. Bu da ərazinin qərbindən şərqə doğru ərazidə rütubətin azalmasına dəlalət edir.

NƏTİCƏLƏR

Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq ərazilərdə basdırılmış torpaqların palinoloji tərkibinin analizi sübut edir ki, Holosenin sonunda (1500-1000 il) Kiçik Qafqazın əksər ərazisində nisbətən isti və indikindən rütubətliliq şəraiti hökm sürmüdüür. Holosen çöküntülərinin (morpholoji, litoloji, paleozoologiya, arxeoloji, palinoloji) təhlili göstərir ki, bu əsr insanın ətraf mühitə fəal təsiri əsri olub - əvvəlcə heyvandarlıq, sonra isə əkinçilik təsərrüfatlarının meydana gəlməsi ilə əlaqqədar olaraq təbiətə təsir güclənmişdir. Meşə örtüyünün məhv edilməsi nəticəsində Kiçik Qafqazın landşaftları köklü dəyişmiş, Gəncə-Qazax, Naftalan, Qarabağ maili düzənliliklərində meşə landşaftları çöl və yarımsəhra landşaftları ilə əvəz olunmuşdur. Ekoloji şəraitin dəyişilməsi ilk növbədə düzənlilik meşələrinin qırılması nəticəsində eroziya prosesi intensivləşmiş, yarğan-qobu sistemlərinin formalaşmasına səbəb olmuşdur. İnsanların oturaq həyata keçməsi landşaftların lokal və xətti dəyişilmələrindən fərqli olaraq iri ərazilərdə regional landşaft transformasiyaları nəzərə çarpacaq dərəcədə sürətlənmişdir. Bütün bunlar landşaftların quraqlaşmasına və ilkin deqradasiyasını törətmüşdir.

Holosendə insanın ətraf mühitə təsiri ilə yanaşı təbii dəyişilmələr də baş vermişdir. Kiçik Qafqazın ərazisi əsrin əvvəlindən başlayaraq 6 dəfə nisbi dəyişilmələrə məruz qalmış, üç nisbi istiləşmə üç nisbi soyuqlaşma mərhələləri ilə növbələşmişdir. Soyuqlaşma mərhələlərində tozağacı və iynəyarpaqlıların rolu artmış, istiləşmə zamanı isə həmin bitki növləri sıradan çıxmışdır. Belə soyuqlaşmalar zamanı insan ekoloji cəhətdən təbiətdən asılı vəziyyətə düşmüş, mağara və örtülü şəraitdə məskunlaşmağa məcbur olmuş, istiləşmə əsrlərində isə açıq düşərgələrdə məskunlaşmağa üstünlük vermişdir.

ƏDƏBİYYAT

1. Ələsgərov B.C., Kərimov R.F. Holosendə Azərbaycanın landşaft iqlim şəraiti // Azərbaycan coğrafiya cəmiyyətinin əsərləri. VIII cild. Bakı, 2003, s.117-124.
2. Əhmədova G.B Orta və Son Pleystosendə Kiçik Qafqazın paleoekologiyası (monoqrafiya) Bakı, 2016, 143 s.
3. Müseyibov M.A., Ələsgərov B.C., Eyyubbəyli G.B. Eopleystosen və Erkən Pleystosendə Azix mağarası və ona bitişik ərazilərdəki insanların paleoekologiyası // Bakı Dövlət Universitetinin xəbərləri, təbiət elmləri seriyası, 2005, №3, s.107-113
4. Xəlilov H.A Geomorfologiya və ətraf mühit (seçilmiş əsərlər). Bakı, 2020, s.150-156
5. Qəribov Y.Ə Azərbaycan Respublikasının təbii landşaftları. Bakı, 2012, 183 s.
6. Alishadə E.K. Морфоструктурное строение горных сооружений Азербайджана и сопредельных территорий. Bakı: Элм, 1998, 248 c.
7. Budagov B.A. Современные ландшафты Азербайджана. Bakı, 1988, 136c
8. Mamedov A.B., Alekperov B.D. Палеогеография Азербайджана в раннем и среднем плейстоцене. Bakı, 1988, 160 c.

9. Мамедов А.В., Алескеров Б.Д. Плейстоцен Азербайджана. Баку, 2002, 189 с.
10. Халилов Г.А. Морфоструктуры и палеогеоморфологический анализ и поисковое значение изучения рельефа на примере восточной части Малого Кавказа (Анализ рельефа: вопросы теории и практики). Баку, 1999, 278 с.

ИССЛЕДОВАНИЕ ТРАНСФОРМАЦИИ ЛАНДШАФТОВ МАЛОГО КАВКАЗА С ПАЛИНОЛОГИЧЕСКИМ АНАЛИЗОМ ГАЛОЦЕНОВЫХ ОТЛОЖЕНИЙ

Г.Б.АХМАДОВА

РЕЗЮМЕ

В статье рассматривается трансформация ландшафтов на основе палинологического анализа галоценных отложений Малого Кавказа. Проведены многочисленные геологические изыскания для изучения особенностей формирования и развития современных природных ландшафтов региона. Проведен палинологический анализ состава, мощности, осадочных отложений, участвующих в структуре разрезов, остатков действованных здесь фауны и флоры. Систематически проанализировано влияние антропогенных факторов на трансформацию природных ландшафтов региона и выявлены первичные антропогенные ландшафтные очаги. В зависимости от формы антропогенного воздействия на ландшафты, выявлено эпизодических, линейных и региональных изменений. Проводилось палеогеографический анализ возникновения первичных антропогенных ландшафтов.

Ключевые слова: антропогенные ландшафты, палеологический анализ, трансформация, палеоэкологические условия, ландшафтная дифференциация, голоцен.

STUDY OF LANDSCAPE TRANSFORMATION WITH PALINOLOGICAL ANALYSIS OF HALOCENE DEPOSITS OF THE SMALL CAUCASUS

G.B.AHMADOVA

SUMMARY

The article discusses the transformation of landscapes based on palynological analysis of halosen sediments of the Lesser Caucasus. Numerous geological surveys to study the formation and development features of the region's modern natural landscapes. Palenological analysis of the composition, thickness, sedimentary properties of the sediments involved in the structure of the sections, the remains of fauna and flora involved here was carried out. The influence of anthropogenic factors on the transformation of the natural landscapes of the region was systematically analyzed and the primary anthropogenic landscape foci were identified. Depending on the form of human impact on landscapes, paleogeographical analysis of the occurrence of early anthropogenic landscapes with linear, sectoral, and regional changes in the object of study was carried out.

Keywords: Anthropogenic landscapes, palenological analysis, transformation, paleo ecological conditions, landscape differentiation, halosen.